

Uşaq bađçası üzrə test tapşırıqları

1. Uşaq bađçasının fəaliyyətinə metodiki rəhbərliyi və nəzarəti hansı qurum həyata keçirir?

- A) İdarə rəisi
- B) Uşaq bađçasının müdiri
- C) İdarənin Sosial inkişaf şöbəsi
- D) Audit şöbəsi
- E) Mənzil kommunal təsərrüfatı

Testin çətinlik dərəcəsi: orta

İstinad: "28 May" NQÇİ-nin Uşaq bađçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

2. Uşaq bađçasına kim rəhbərlik edir?

- A) Müdir
- B) Sosial inkişaf şöbəsinin rəisi
- C) İdarənin sosial məsələlər üzrə rəis müavini
- D) MKT rəisi
- E) DDÖ rəisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "28 May" NQÇİ-nin Uşaq bađçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

3. Uşaq bađçasının müdirinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi kimin əmri ilə rəsmiləşdirilir?

- A) İdarə rəisinin
- B) "Azneft" İB-nin rəisinin
- C) SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin
- D) SOCAR-ın Kadrların İdarəedilməsi Komitəsinin
- E) SOCAR-ın prezidentinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

4. Aşağıdakılardan hansı uşaq bağçasının əsas vəzifələrindən biri hesab edilməyə bilər?

- A) Uşaqların tərbiyə olunması
- B) Uşaqların məktəbə hazırlanması
- C) Uşaqların keyfiyyətli və düzgün qidalanmasını təşkil etmək
- D) Uşaqların qabiliyyətlərinin hərtərəfli inkişafı üçün tədbirlər
- E) Uşaqların fənn olimpiadalarına hazırlanması

Testin çətinlik dərəcəsi: asan

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

5. Hansı bənddə uşaq bağçalarında qidalanmanın təşkilinə aid olmayan fikir bildirilmişdir?

- A) Yeməklər tutulmuş menyu əsasında həyata keçirilir
- B) Uşaqlar meyvə və şirniyyatlarla təmin edilir
- C) Hazırlanan yeməklərin satışı normativlərə uyğun təşkil edilir
- D) Uşaqların keyfiyyətli və düzgün qidalanması təşkil edilir
- E) Lazım olan qida məhsulları təmin edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

6. Göstərilənlərdən hansı SOCAR-ın idarə və müəssisələlərinin tabeliyində fəaliyyət göstərən uşaq bağçalarının funksiyalarına aiddir?

- A) Qidalanma xərclərinin valideynlərdən qəbz əsasında təmini
- B) Uşaqların məktəblilərin beynəlxalq fənn olimpiadalarına hazırlığı
- C) İnşa yazmaq vərdisləri
- D) Uşaqlarda vətənə məhəbbət hissinin tərbiyəsi
- E) Professional idman vərdislərinin aşılması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

7. Uşaqların iştirakı ilə keçirilən bayram tədbirlərinin təşkili məqsədilə uşaqlara nələr öyrədilir?

- A) Riyaziyyat aid misal və məsələlər
- B) Nəğmə və şeirlər
- C) Müxtəlif əl işləri
- D) İdman tərminləri
- E) Bağcanın daxili intizam qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

8. 1. Uşaqların məktəbəqədər hazırlanması; 2. Uşaqların fənn olimpiadalarına hazırlanması; 3. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi; 4. Uşaqlarda gigiyenik vərdişlərin formalaşdırılması; 5. Uşaqlarda hərbi hazırlıq vərdişlərinin artırılması. Yuxarıdakılardan hansılar uşaq bağçasının funksiyalarına aiddir?

- A) 1, 3, 4
- B) 1, 2, 3
- C) 3, 4, 5
- D) 1, 2, 4
- E) 1, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

9. Göstərilən fəaliyyətlərdən hansı uşaq bağçasında həyata keçirilmir?

- A) Say və hərflərin öyrədilmə
- B) Orta məktəb fənnlərinin tədrisi

C) Nitq və qavrama qabiliyyətinin inkişaf etdirilməsi

D) Əl qabiliyyətlərinin inkişaf etdirilməsi

E) Oyuncaqlarla müxtəlif oyunların təşkili

Testin çətinlik dərəcəsi: asan

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

10. Uşaq bağçalarında məğələlər hansı proqrama uyğun təşkil edilir?

A) Orta məktəb proqramı

B) Körpələr evi və bağçaların idarəedilməsi proqramı

C) Məktəbəqədər tədris proqramı

D) İdarənin illik iş proqramı

E) İstehsalat sahələrində sosial məsələlərin təşkili proqramı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

11. Uşaq bağçalarında uşaqlar xəstələndikdə görülməli tədbirlər baxımından hansı fikir yanlıştır?

A) Xəstə uşaqların bağçaya gəlməsi qadağan edilir

B) Özünü xəstə hiss edən uşaqların başqa uşaqlarla təmasda olması məhdudlaşdırılır

C) Xəstə uşağın valideynlərinə dərhal xəbər verilir

D) Xəstə uşağın bağçada müalicəsinin təşkili üçün tədbirlər görülür

E) Xəstələnmiş uşaq valideyni gələndə digər uşaqlardan ayrı müşahidə altında saxlanılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

12. Uşaq bağçalarında uşaqların sağlamlığının möhkəmləndirilməsi üzrə hansı tədbirlər görülür?

- A) Əl qabiliyyətləri inkişaf etdirilir
- B) Rəqslər öyrədilir
- C) Səhər vaxtında yuxudan oyandılır
- D) Böyüklərə hörmət vərdisləri aşılır
- E) Müxtəlif idman oyunları keçirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

13. Uşaq bağçasında tərbiyəçilərin, musiqi rəhbərinin, dayələrin fəaliyyətinin istiqamətləndirilməsi və işinə nəzarəti kim həyata keçirir?

- A) İdarənin Sosial inkişaf şöbəsinin rəisi
- B) İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi
- C) İdarənin Sosial inkişaf şöbəsinin mühəndisi
- D) Uşaq bağçasının müdiri
- E) Audit şöbəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

14. SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən uşaq bağçasının fəaliyyəti ilə bağlı yanlış olan bəndi göstərin.

- A) Kollektivdə əmək intizamı qaydalarına riayət olunmasını təmin edir
- B) Uşaq bağçasının hesabında olan yararsız vəziyyətə düşmüş məişət avadanlıqları və vasitələrinin silinmə aktlarını hazırlayır
- C) Otaqlar və mətbəx sanitariya normalarına uyğun olmasını təmin edir
- D) Uşaq bağçasının hesabında olan məişət avadanlıqlarının və vasitələrinin miqdarının, hərəkətinin və vəziyyətinin uçotu aparır
- E) Sosial inkişaf şöbəsi ilə birlikdə uşaq bağçasına lazım olan ehtiyatların müəyyən edilməsində iştirak edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

15. SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən uşaq bağçasının işçiləri göstərilənlərdən hansına riayət etməyə borclu deyillər?

- A) Əmək intizamı norma və qaydalarına
- B) Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına
- C) Yanğından mühafizə qaydalarına
- D) Sanitar-gigiyena qaydalarına
- E) Satınalmaların təşkili qaydalarına

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

16. Uşaq bağçasında yanğın təhlükəsi yaranarsa birinci hansı tədbirlər görülməlidir?

- A) Bütün personalı yanğının qarşısını almaq üçün səfərbər etmək
- B) Yanğınsöndürmə dəstəsi gələnədək uşaqları yanğından qorumaq
- C) Uşaqları dərhal təxliyyə etmək və yanğınsöndürmə dəstəsini çağırmaq
- D) İdarə rəhbərliyinə məlumat vermək
- E) Valideynlərə məlumat vermək

Testin çətinlik dərəcəsi: asan

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

17. Uşaq bağçası aşağıdakılardan hansına görə məsuliyyət daşımır?

- A) Ərazidə yaşayan uşaqların hamısının uşaq bağçasına cəlb edilməsinə
- B) Uşaqların həyatının və sağlamlığının qorunmasına
- C) Uşaqların məktəbəqədər hazırlanmasına
- D) Uşaq bağçası üzrə məlumat və hesabatların vaxtında və düzgün verilməsinə
- E) Uşaqların öyrədilməsi və tərbiyə olunmasının keyfiyyətinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

18. Aşağıdakılardan hansı uşaq bağçasının müdirinin hüquq və vəzifələrindən biri deyildir?

- A) Uşaq bağçasının təchizatı ilə bağlı "Azneft" İB qarşısında vəsatət qaldırmaq
- B) Uşaq bağçasının fəaliyyətini təşkil etmək
- C) Uşaq bağçasının işçiləri arasında iş bölgüsü aparmaq
- D) Uşaq bağçasının fəaliyyəti barədə Sosial inkişaf şöbəsinə məlumat vermək
- E) Uşaq bağçasında çalışan işçilər barəsində həvəsləndirmə tədbirlərinin görülməsinə dair təkliflər vermək

Testin çətinlik dərəcəsi: orta

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

19. Uşaq bağçasının işinin düzgün təşkil olunmasına görə birbaşa kim məsuliyyət daşıyır?

- A) Uşaq bağçasının tərbiyəçisi
- B) Sosial inkişaf şöbəsinin mühəndisi
- C) Uşaq bağçasının müdiri
- D) İdarənin rəisi
- E) Uşaq bağçasının müdir müavini

Testin çətinlik dərəcəsi: asan

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

20. Uşaq bağçası funksiyalarına aid olan işlərin yerinə yetirilməsini təmin etmək üçün idarənin xidmət bölmələrindən nələri tələb edə bilər?

- A) Uşaqların bağçaya göndərilməsini
- B) İşçilərin əmək intizamına nəzarəti
- C) Valideynlərin uşaq bağçası ilə sıx əlaqədə olmalarını

D) Material-texniki vasitələr, təlimat və digər materialların verilməsini

E) Uşaqların əl bacarıqları vərdişlərinin inkişaf etdirilməsinin təmin edilməsini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "28 May" NQÇİ-nin Uşaq bağçasının Əsasnaməsi, SOCAR "Azneft" İB "28 May" NQÇİ-nin rəisi, 23.11.2017, Əmr №-487

21. Dərs ili üçün müvafiq tədris vəsaitlərin təmin edilməsinin təşkili kimin vəzifə öhdəliklərinə aiddir?

A) Uşaq bağçasının tərbiyəçisinin

B) Uşaq bağçasının müdir müavininin

C) Uşaq bağçasının müdirinin

D) Sosial inkişaf şöbəsinin rəisinin

E) İdarənin ümumi məsələlər üzrə rəis müavininin

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçası müdiri SOCARSS.11.0267.2015

22. Uşaq bağçasında tərtib edilmiş tabeli təsdiq etmək kimin səlahiyyətlərinə daxildir?

A) Uşaq bağçasının tərbiyəçisinin

B) Uşaq bağçasının müdirinin

C) MKT rəisinin

D) Sosial inkişaf şöbəsinin mühəndisinin

E) Sosial inkişaf şöbəsinin rəisinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçası müdiri SOCARSS.11.0267.2015

23. Aşağıdakılardan hansı uşaq bağçasının müdir müavininin vəzifə səlahiyyətlərinə aid deyil?

A) Qida ehtiyaclarının təmin edilməsinin planlaşdırılması

B) Binanın sanitariya-gigiyasının təmin edilməsinin planlaşdırılması

C) Yeni tədris ilə üçün uşaqların qruplar üzrə bölgüsünün təmin edilməsi

D) Tərbiyəçilərin dərslər bölgüsünün təmin edilməsi

E) Bina infrastrukturunun yenilənməsinin təmin edilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçasının müdir müavini SOCARSS.11.0267.2015

24. SOCAR-ın tabeliyində fəaliyyət göstərən uşaq bağçalarında aşbaz, xadimə və dayələrin iş qrafikini kim təyin edir?

A) Uşaq bağçasının tərbiyəçi

B) Uşaq bağçasının müdiri

C) İşçilərin rəyi ilə sosial inkişaf şöbəsinin rəisi

D) İdarənin əmək haqqı şöbəsinin rəisi

E) Yuxarı təşkilat tərəfindən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçası müdiri SOCARSS.11.0267.2015

25. Uşaq bağçasında uşaqların təlim-tərbiyə işlərinə və baxçanın fəaliyyətinə nəzarəti kimlər həyata keçirməlidir?

A) Uşaq bağçasının tərbiyəçisi

B) Uşaq bağçasının dayələri

C) Sosial inkişaf şöbəsinin əməkdaşları

D) Uşaq bağçasının müdiri və müdir müavini

E) İdarənin ümumi məsələlər üzrə rəis müavini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçasının müdir müavini SOCARSS.11.0267.2015

26. SOCAR-ın tabeliyində fəaliyyət göstərən uşaq bağçalarında tərbiyəçi hansı vəzifə funksiyalarını yerinə yetirməyə borcludur?

A) Məşğələlərin keçirilməsi

B) Qida ehtiyaclarının təmin edilməsinin planlaşdırılması

C) Yeni tədris ilə üçün uşaqların qruplar üzrə bölgüsünün təmin edilməsi

D) Tərbiyəçilərin dərslər bölgüsünün təmin edilməsi

E) Qidaların yararlığının yoxlanılmasına nəzarət

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2015

27. 1. Təlim-tərbiyə proqramının hazırlanması; 2. Uşaqların davamiyyətinin yoxlanılması; 3. Şeirlərin öyrədilməsi. Qeyd olunanlar uşaq bağçasında fəaliyyət göstərən hansı vəzifənin fəaliyyət funksiyalarına aiddir?

A) Uşaq bağçasının dayəsi

B) Uşaq bağçasının tərbiyəçisi

C) Uşaq bağçasının müdir müavini

D) Uşaq bağçasının müdiri

E) Sosial inkişaf şöbəsinin mühəndisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2016

28. Göstərilənlərdən hansı uşaq bağçasında tərbiyəçinin vəzifə funksiyalarından biri deyildir?

A) Gəzinti planının hazırlanması

B) İş planının hazırlanmasında iştirak

C) Təlim-tərbiyə materiallarının siyahısının hazırlanması

D) Səhər idmanın keçirilməsi

E) Müəllimlərlə iclasların təşkili təmin edilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2017

29. Uşaq bağçasında davamiyyət jurnalının tutulması kimin vəzifəsidir?

A) Müdirin

B) Müdir müavininin

C) Tərbiyəçininin

D) Aşbazın

E) Qrup nümayəndəsinin

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2018

30. 1. İşçilərin davamiyyətinə nəzarət; 2. Səhər idmanın keçirilməsi; 3. Səhnələşdirmə ilə əlaqəli çıxışa hazırlıq; 4. Gəzinti planının hazırlanması; 5. Tibb xidmətlərinin təmin edilməsinin təşkili. Tərbiyəçinin vəzifə funksiyalarına aid olan bəndi göstərin

A) 1, 2, 3

B) 2, 4, 5

C) 1, 3, 5

D) 2, 3, 4

E) 3, 4, 5

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2019

31. Qeyd olunan fikirlərdən hansı yanlıştır?

A) Bağçaya gəlməyən uşaqların valideynlərilə əlaqə saxlanılması tərbiyəçinin vəzifəsidir

B) İş planlarının hazırlanması bağçanın müdir müavinin vəzifə funksiyalarındandır

C) Binanın təhlükəsizliyinin təmin edilməsinə nəzarəti bağçanın müdiri həyata keçirir

D) Qruplar üzrə uşaqların səhər yeməyini müdir müavinini təşkil edir

E) Gündəlik filtr jurnalında uşaqların sağlamlıq və sanitariyasının yoxlanılmasını tərbiyəçi yerinə yetirir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçasının müdir müavinii SOCARSS.11.0267.2015

32. Aşağıdakılardan hansı uşaq bağçalarında öyrədilmir?

A) Bədii söz nümunələri

B) Şeir

C) Rəsm çəkmək

D) Aplikasiya

E) Mühəsibatlıq

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2019

33. Bağçada uşaqlara ana dili ilə bağlı nələr öyrədilir?

A) Yazma, oxuma və danışma

B) Nitq hissələri

C) İsmnin halları

D) Cümlənin təhlili

E) Morfologiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2019

34. Uşaq bağçasında təhlükəsizliklə bağlı ilkin bilikləri uşaqlara kim öyrədir?

A) Uşaq bağçasının aşbazı

B) Tərbiyəçi

C) Müdir müavini

D) Uşaq bağçasının müdiri

E) Əməyin təhlükəsizliyi üzrə mühəndis

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2019

35. Uşaq bağçasında uşaqların əməyə öyrəşdirilməsi üçün məşğələləri kim keçirir?

A) Uşaq bağçasının aşbazı

B) Tərbiyəçi

C) Müdir müavini

D) Uşaq bağçasının müdiri

E) Əməyin təhlükəsizliyi üzrə mühəndis

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2019

36. Uşaq bağçasının müdir müavininin vəzifə funksiyalarına aid olan fəaliyyət hansı bənddə göstərilmişdir?

A) Tədris vəsaitlərin təmin edilməsinin təşkili

B) Geri qalan uşaqla fərdi məşğul olma

C) Bayramların keçirilməsinin təmini

D) Uşaqlara riyazi biliklərinin öyrədilməsi

E) Səhər idmanın keçirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçası müdiri SOCARSS.11.0267.2015

37. SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən uşaq bağçasının personalı aşağıdakılardan hansına görə məsuliyyət daşıyır?

A) Gördüyü işə müqabil əmək haqqı almasına görə

B) İstehsalatın həcminə görə

C) İşdən sonrakı asudə vaxtın səmərəli təşkilinə görə

D) İşəgötürənə vurduğu maddi ziyana görə

E) Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işinin təşkilinə görə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçası müdiri SOCARSS.11.0267.2015

38. Uşaq bağçasının işçiləri göstərilənlərdən hansına görə məsuliyyət daşıyırlar?

A) İşəgötürənin kommersiya sirrini gizli saxlamağa

B) Fəaliyyətini tənzimləyən normativ sənədlərin tələblərinə əməl etməyə

C) Əmək funksiyasını vicdanla yerinə yetirməyə

D) Əməyin təhlükəsizliyi normalarına əməl etməyə

E) İdarənin istehsalat öhdəliklərinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçası müdiri SOCARSS.11.0267.2015

39. Uşaq bağçasının çalışanları hansı hüquq və səlahiyyətlərə sahibdirlər?

A) Əmək qanunvericiliyi ilə müəyyən olunmuş

B) Sosial inkişaf şöbəsinin müəyyənləşdirdiyi

C) İdarə rəisinin icazə verdiyi

D) Yalnız kollektiv sazişlə müəyyən edilmiş

E) İşçilərin fərdi qaydada müəyyənləşdirdikləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçası müdiri SOCARSS.11.0267.2015

40. Uşaq bağçasının fəaliyyəti ilə bağlı yuxarı struktur bölməyə hesabatları kim təqdim edir?

A) Uşaq bağçasının tərbiyəçisi

B) Uşaq bağçasının müdiri

C) Uşaq bağçasının fəaliyyətinə nəzarət edən mühəndis

D) Audit şöbəsi

E) Hüquq şöbəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçası müdiri SOCARSS.11.0267.2015

41. Uşaq bağçasında avadanlıqların normaya uyğun işlədilməsinə nəzarəti kim həyata keçirir?

A) Uşaq bağçasının aşbazı

B) Uşaq bağçasının tərbiyəçisi

C) Nəzarət-təftiş komissiyası

D) Uşaq bağçasının müdiri

E) Mərkəzləşdirilmiş mühasibatlıq şöbəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçası müdiri SOCARSS.11.0267.2015

42. Uşaq bağçasında statistik hesabatların hazırlanmasını kim təmin edir?

A) Uşaq bağçasının aşbazu

B) Uşaq bağçasının tərbiyəçisi

C) Nəzarət-təftiş komissiyası

D) Uşaq bağçasının müdiri

E) Mərkəzləşdirilmiş mühasibatlıq şöbəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçası müdiri SOCARSS.11.0267.2015

43. Uşaq bağçasında tədris proqramının təkmilləşdirilməsi işlərinin planlaşdırılması ilə kim məşğul olur?

A) Tərbiyəçi

B) Təhsil şöbəsi

C) Təlim, tədris və sertifikatlaşdırma İdarəsi

D) Sosial inkişaf şöbəsi

E) Müdir müavini

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçasının müdir müavini SOCARSS.11.0267.2015

44. Uşaq bağçasında dərslərin vaxtında keçirilməsinə kimlər nəzarət edir?

A) Müdir və müdir müavini

B) Yuxarı təşkilatın səlahiyyətli nümayəndəsi

C) Təlim, tədris və sertifikatlaşdırma İdarəsi

D) Nəzarət-təftiş komissiyası

E) Sosial inkişaf şöbəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçasının müdir müavini SOCARSS.11.0267.2015

45. Aşağıdakılardan hansı SOCAR-ın tabeliyində fəaliyyət göstərən uşaq bağçasının müdir müavininin vəzifə funksiyalarına aid fəaliyyətlərdən biri deyil?

- A) Yeni tədris ili üçün müəllim-valideynlərlə məktəbə qədər tədris proqramının seçilməsi
- B) Uşaqların sağlamlığı ilə əlaqəli filtr jurnalının doldurulmasına nəzarət
- C) Yapma işinin öyrədilməsi
- D) Statistik hesabatların hazırlanması
- E) Müəllimlərlə iclasların təşkili

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçasının müdir müavini SOCARSS.11.0267.2015

46. Aşağıdakılardan hansı SOCAR-ın tabeliyində fəaliyyət göstərən uşaq bağçasının müdirinin vəzifə funksiyalarına aid fəaliyyətlərdən biri deyil?

- A) Uşaqların qəbul edilməsi barədə işlər və müvafiq sənədlərin təsdiqlənməsi
- B) Ayrılmış yemək çeşidlərinin təsdiq edilməsi
- C) Dərs cədvəlinin təsdiqlənməsi
- D) Baxçalar üçün təyin edilmiş qidalarla əlaqəli hesablanmalara riayət edilməsinin təmini
- E) Təlim-tərbiyə materiallarının siyahısının hazırlanması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCAR Vəzifə Standartı Uşaq bağçasının müdiri SOCARSS.11.0267.2015

47. Uşaq bağçasının tərbiyəçisi hansı işləri yerinə yetirməyə borclu deyil?

- A) Az yaşlı uşaqların yedizdirilməsi
- B) Baxça ərazisinin təmizliyinə nəzarət
- C) Ətraf aləmlə tanışlıqla bağlı məşğələnin keçirilməsi
- D) Əqli oyunların keçirilməsi
- E) Geri qalan uşaqla fərdi məşğul olma

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2019

48. Bağçada uşaqların müəyyən olunmuş saatlarda yatmasına kim nəzarət edir?

- A) Tərbiyəçi
- B) Müdir müavini
- C) Musiqi rəhbəri
- D) Əməyin təhlükəsizliyi üzrə mühəndis
- E) Müdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2019

49. Bağçada uşaqların təməl biliklərə yiyələnməsi ilə ilk növbədə kim məşğul olur?

- A) Müdir
- B) Aşbaz
- C) Tərbiyəçinin
- D) Müdir müavini
- E) Bədii rəhbər

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR Vəzifə Standartı Tərbiyəçi SOCARSS.11.0267.2019

50. Uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi təhsilin hansı səviyyəsində həyata keçirilir?

- A) Məktəbəqədər
- B) İbtidai
- C) Ümumi orta
- D) İlk peşə
- E) Orta ixtisas

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

51. Məktəbəqədər təhsil müəssisəsində aşağıdakılardan hansı həyata keçirilmir?

- A) Uşaqların təlim-tərbiyəsinin inkişafı
- B) Uşaqların fiziki inkişafı
- C) Uşaqların ümumi təhsilə hazırlığı
- D) Uşaqların elmi inkişafı
- E) Uşaqların mənəvi inkişafı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

52. Məktəbəqədər təhsildə diferensiallaşdırma aparıldıqda uşaqların hansı xüsusiyyətlərinin nəzərə alınmasına ehtiyac duyulmur?

- A) Fərdi xüsusiyyətləri
- B) Maraq və tələbatları
- C) Fiziki və əqli inkişaf səviyyələri
- D) Psixoloji xüsusiyyətləri
- E) Ailə mənsubiyyətləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

53. Aşağıdakılardan hansı məktəbəqədər təhsil müəssisələrində təlimin əsas məqsədlərindən biri hesab edilə bilər?

- A) İbtidai təhsil prosesinin təşkili
- B) Biliklərin gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi
- C) Tətbiqi elmi bilik və bacarıqların mənimsənilməsi
- D) Peşəyönümlü ixtisasların təliminin başlanması

E) Dini-mənəvi dəyərlərin və biliklərin elmi əsasları ilə öyrədilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

54. Məktəbəqədər xüsusi təhsil müəssisələrinin təsis edilmə məqsədi nədən ibarətdir?

A) Xüsusi istedadla malik uşaqların təhsilinin təşkili üçün

B) Azgəlirli ailələrin məktəbəqədər yaşlı uşaqlarının təhsil almaları üçün

C) Təbii fəlakətlər zamanı müvəqqəti başqa şəhərlərdə məskunlaşdırılmış ailələrin uşaqlarının müvəqqəti təhsilinin təmini üçün

D) Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsil almaları üçün

E) Xüsusi imtahanlarda müvəffəqiyyət əldə etmiş məktəbəqədər yaşlı uşaqların təhsil almaları üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

55. Uşaq bağçalarında uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbəhazırlıq təlimini təşkil edən və həyata keçirən şəxs kimdir?

A) Tərbiyəçi

B) Müdir müavini

C) Musiqi rəhbəri

D) Müdir

E) Dayə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

56. Qeyd olunanlardan hansı məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri ola bilməz?

A) Məktəbəqədər təhsil sahəsində bərabər imkanların yaradılması

- B) Məktəbəqədər təhsil və ibtidai təhsil arasında fasiləsizliyin təmin olunması
- C) Məktəbəqədər təhsilin icbari xarakter daşması
- D) Məktəbəqədər təhsilin milli və dünyəvi təhsil ənənələri əsasında təşkili
- E) Məktəbəqədər təhsil müəssisələrində uşaqların psixoloji və fiziki inkişafının təmin edilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

57. Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi hansıdır?

- A) Məktəbəqədər təhsil
- B) İbtidai təhsil
- C) Ümumi orta təhsil
- D) İlk peşə təhsili
- E) Orta ixtisas təhsili

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

58. Aşağıdakılardan hansı məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əsası qoyulan xüsusiyyətlərdən biri deyil?

- A) Əqli inkişaf
- B) Psixoloji dayanıqlıq
- C) Sadə əmək vərdişlərinə yiyələnmə
- D) Yaradıcı potensialını məhdudlaşdırma
- E) Ətraf aləmə həssas və şüurlu münasibət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

59. 1. Müşahidə etdiklərinə münasibət bildirmək; 2. Qərar qəbul etmək; 3. Müstəqil öyrənmək; 4. Özünü hər kəsdən fərqli hiss etmək; 5. Ümumi təhsil proqramı tədris etmək. Məktəbəqədər təhsil sayəsində formalaşdırılan keyfiyyətlər hansı bənddə düzgün göstərilmişdir?

A) 3, 4, 5

B) 1, 3, 5,

C) 2, 3, 4

D) 1, 3, 5

E) 1, 2, 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

60. Aşağıdakılardan hansı məktəbəqədər təhsil müəssisələrində uşaqlarda formalaşdırılmaq istənilən keyfiyyətlərdən biri deyil?

A) Nitq, təsvir və tərtibat bacarıqları

B) Müasir tərəkürlü mütəxəssislər hazırlamaq

C) Sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək

D) Ünsiyyət mədəniyyəti

E) Özünün və digərlərinin hüquqlarına hörmət etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

61. Hansı bənddə məktəbəqədər təhsilin əhatə etdiyi yaş qrupunu tam ifadə edir?

A) 2 - 6 yaş

B) 1 - 5 yaş

C) 2 - 5 yaş

D) 3 - 6 yaş

E) 1 - 6 yaş

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

62. Azərbaycan Respublikasının məktəbəqədər təhsil haqqında qanunvericiliyinə əsasən məktəbəhazırlıq hansı uşaqlar üçün zəruridir?

- A) Xüsusi hazırlığa ehtiyac duyulan uşaqlar
- B) Fərdi təhsilə cəl edilən uşaqlar
- C) Beş yaşlı uşaqlar
- D) Uşaq bağçasında olan bütün uşaqlar
- E) Təhsilin heç bir pilləsi məcburi deyil

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

63. Hansı bənddə məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrdən biri göstərilməmişdir?

- A) Ümumtəhsil məktəbləri
- B) Körpələr evi-uşaq bağçası
- C) Müəssisə və təşkilatların nəzdində yaradılmış məktəbəqədər təhsil müəssisəsi
- D) Uşaq evləri
- E) Sanator tipli məktəbəqədər təhsil müəssisəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

64. 1. Nitq, eşitmə, görmə pozulmaları olan uşaqlar; 2. Əqli (psixi) funksiyalarının pozuntuları olan uşaqlar; 3. Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan uşaqlar. Qeyd olunan xüsusiyyətlərdə olan məktəbəqədər yaşlı uşaqlar üçün təhsil hansı növ müəssisədə aparılır?

- A) Sanator tipli məktəbəqədər təhsil müəssisəsində
- B) Təhsil kompleksi nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi
- C) Ailə tipli kiçik qrup evində

D) Xüsusi təhsil müəssisələrində

E) Uşaq evlərində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

65. Uşaq bağçalarında hansı fəaliyyətlərə icazə verilmir?

A) Uşaqların bağçada qidalanmalarına

B) Müxtəlif yarışların keçirilməsinə

C) Məşğələlərin təşkil edilməsinə

D) Nağıl qəhrəmanları ilə görüşlərin təşkilinə

E) Siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

66. Uşaq bağçalarında valideyn şuraları hansı məqsədlə yaradılır?

A) Bağçanın idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədilə

B) Bağça müdiriyyətinin qərarlarını digər valideynlərə qəbul etdirmək məqsədilə

C) Təhsilalanların sayını artırmaq məqsədilə

D) Bağçanın ehtiyaclarını təmin etmək məqsədilə

E) Bağçada baş verən neqativ hadisələrin ictimailəşməsinin qarşısını almaq məqsədilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

67. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları ilə bağlı fikirlərdən hansı yanlıştır?

A) Uşaqlar keyfiyyətli təhsil almaq hüququna malikdirlər

B) Uşaqlar fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq hüququna malikdirlər

C) Uşaqlar maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq hüququna malikdirlər

D) Uşaqlar təlim proqramlarını seçmə hüququna malikdirlər

E) Uşaqlar keyfiyyətli qida ilə təmin edilmək hüququna malikdirlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

68. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquqlarına aid olmayan bəndi göstərin.

A) Təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq

B) Təminar vasitələrindən şəxsi məqsədləri üçün istifadə etmək

C) Təhsil prosesinin təşkili və idarə olunmasında iştirak etmək

D) Təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək

E) Mükafatlandırılmaq və təltif olunmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

69. Məktəbəqədər təhsil müəssisələri ilə bağlı qeyd olunan fikirlərdən hansı doğru deyildir?

A) Uşaqların zəruri bilik və həyati bacarıqlara yiyələnməsi təmin edilməlidir

B) Bağçanın çalışanları daxili intizam qaydalarına əməl etməlidirlər

C) Uşaqların təlim-tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq edilməlidir

D) Uşaqlar vətənpərvərlik ruhunda tərbiyə edilməlidirlər

E) Uşaq bağçasının işçiləri attestasiyadan keçirilmirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

70. Valideynlər övladlarını hansı məktəbəqədər tərbiyə müəssisələrində təlim-tərbiyə almalarını təmin etməlidirlər?

- A) Yalnız yaşayış yerinə ən yaxın təhsil müəssisəsində
- B) Ancaq çalışdığı müəssisənin təbəçiliyində fəaliyyət göstərən uşaq bağçasında
- C) Təhsil şöbəsi tərəfindən müəyyən edilmiş təhsil müəssisəsində
- D) Xüsusi təhsil müəssisələrində
- E) Sərbəst seçmək hüququna malikdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

71. Valideyn uşaq bağçasından övladı ilə bağlı hansı məlumatları əldə etmək hüququna sahibdir?

- A) Təhsil prosesinin təşkili və keyfiyyəti ilə bağlı
- B) Övladının davranışı, təhsilə marağı və qidalanması ilə bağlı
- C) Xidmət şəraiti haqqında
- D) Əmək haqqı ilə bağlı
- E) Övladının tibbi müayinəsi haqqında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

72. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilənlərin qida və tədris vəsaitləri ilə təminatı kimin hesabına həyata keçirilir?

- A) Dövlət hesabına
- B) Valideynlərin hesabına
- C) Təsis edilmiş fond hesabına
- D) Sponsorların dəstəyi ilə
- E) Reklam gəlirləri hesabına

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 14.04.2017, № 585-VQ

73. Aşağıdakılardan hansı məktəbə hazırlığın vəzifələrindən biri ola bilməz?

- A) Oxumaq həvəsini artırmaq
- B) Bağçanın məktəbdən daha yaxşı olduğunu anlatmaq
- C) Uşaqların məktəbə müsbət emosional münasibətini inkişaf etdirmək
- D) Uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunmasını təmin etmək
- E) Uşaqların məktəbə hazırlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbə hazırlığın təşkili Qaydaları, A.Rasi-zadə, Azərbaycan Respublikasının Baş naziri, Bakı şəhəri, 08.01.2010, № 4

74. Uşağın məktəb təliminə hazırlığı ilə bağlı hansı fikir yanlıştır?

- A) Uşağın fiziki və əqli qabiliyyətin inkişafı nəzərə alınmalıdır
- B) Uşağın şəxsiyyətyönümlü hazırlığı nəzərdə tutulmalıdır
- C) Uşağın intellektual hazırlığı məktəbəqədər hazırlığın əhəmiyyətli tərkib hissəsidir
- D) Uşaqlarda böyüklərlə və yaşlıları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsinə diqqət yetirilməlidir
- E) Yanlış fikir yoxdur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbə hazırlığın təşkili Qaydaları, A.Rasi-zadə, Azərbaycan Respublikasının Baş naziri, Bakı şəhəri, 08.01.2010, № 4

75. Məktəbəqədər təhsil müəssisələrinin məktəbhazırlıq qruplarında həftəlik məşğələlərin sayı neçə olmalıdır?

- A) 12
- B) 8
- C) 15
- D) 10
- E) 18

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbə hazırlığın təşkili Qaydaları, A.Rasi-zadə, Azərbaycan Respublikasının Baş naziri, Bakı şəhəri, 08.01.2010, № 4

76. Məktəbəhazırlıq qruplarında hər məşğələnin müddəti neçə dəqiqə olmalıdır?

A) 10 - 15 dəq

B) 20 dəq

C) 25 - 30 dəq

D) 45 dəq

E) 60 dəq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbə hazırlığın təşkili Qaydaları, A.Rasi-zadə, Azərbaycan Respublikasının Baş naziri, Bakı şəhəri, 08.01.2010, № 4

77. Məktəbəhazırlıq qruplarında məşğələlər arasında nə qədər fasilə verilir?

A) 5 dəq

B) 10 dəq

C) 20 dəq

D) 30 dəq

E) Uşaqlar yorulanda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbə hazırlığın təşkili Qaydaları, A.Rasi-zadə, Azərbaycan Respublikasının Baş naziri, Bakı şəhəri, 08.01.2010, № 4

78. Uşaq bağçasına neçə yaşlı uşaqlar qəbul edilə bilər?

A) 1 - 3 yaşlı

B) 2 - 5 yaşlı

C) 1 - 6 yaşlı

D) 3 - 6 yaşlı

E) 1 - 5 yaşlı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası, Azərbaycan Respublikası Nazirlər Kabineti, 19.01.2018, Qərar № 16

79. Körpələr evi - uşaq bağçasında neçə yaşlı uşaqların təlim-tərbiyəsi ilə məşğul olunur?

A) 1 - 3 yaşlı

B) 2 - 5 yaşlı

C) 1 - 6 yaşlı

D) 3 - 6 yaşlı

E) 1 - 5 yaşlı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası, Azərbaycan Respublikası Nazirlər Kabineti, 19.01.2018, Qərar № 16

80. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu hansı tarixlərdə aparılır?

A) 1 iyun - 31 avqust tarixlərində

B) 1 sentyabrda

C) Avqust ayının 1-dən etibarən

D) Hər rübdə

E) Yanvar ayından etibarən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası, Azərbaycan Respublikası Nazirlər Kabineti, 19.01.2018, Qərar № 16

81. Bağçada boş yerlərə qəbul hansı tarixlərdə aparılır?

A) 15 sentyabrdan sonra

B) 1-ci rüb başa çatıqdan sonra

C) May ayından sonra

D) Qəbul aparılmır

E) İl ərzində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası, Azərbaycan Respublikası Nazirlər Kabineti, 19.01.2018, Qərar № 16

82. 1. Bağça müdirinin adına ərizə; 2. Valideynin iş yerindən arayış; 3. Uşağın doğum haqqında şəhadətnaməsinin surəti; 4. Valideynin şəxsiyyətini təsdiq edən sənədin surəti; 5. Valideynin nikah haqqında şəhadətnaməsinin surəti; 6. Uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün göstərilən sənədlərdən hansıları tələb olunur?

A) 1, 2, 3, 4

B) 1, 3, 4, 6

C) 2, 3, 4, 5

D) 3, 4, 5, 6

E) 1, 2, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası, Azərbaycan Respublikası Nazirlər Kabineti, 19.01.2018, Qərar № 16

83. Hansı halda uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbul edilməsindən imtina oluna bilər?

A) Uşaq müsahibədən məqbul qiymət almıqda

B) Uşaq bağçası idarə və təşkilatların tabeçiliyində fəaliyyət göstərdikdə

C) Müəssisənin müdirinin mənfi rəyi olduqda

D) Yalnız boş yer olmadığı halda

E) Müraciət edən bağçanın yerləşdiyi ərazidən kənarında yaşadıqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası, Azərbaycan Respublikası Nazirlər Kabineti, 19.01.2018, Qərar № 16

84. Aşağıdakılardan hansı dövlət məktəbəqədər təhsil müəssisələrinə ilk növbədə qəbul edilməli olanlara aid deyil?

A) Şəhid ailələrinin övladları

B) Çoxuşaqlı ailələrdən olan uşaqlar

- C) Uşaq bağçasının işçilərinin övladları
- D) Qarabağ müharibəsi iştirakçılarının övladları
- E) Təhsil alan anaların övladları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası, Azərbaycan Respublikası Nazirlər Kabineti, 19.01.2018, Qərar № 16

85. Məktəbəqədər təhsil müəssisəsində hər bir qrupda uşaqların sayı ən çox neçə nəfər ola bilər?

- A) 10
- B) 20
- C) 30
- D) 40
- E) Hər hansı məhdudiyət yoxdur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

86. Müxtəlif yaşlı uşaqlar üçün qruplarda hər qrupda uşaqların sayı ən çox neçə nəfər ola bilər?

- A) 15
- B) 20
- C) 30
- D) 40
- E) Hər hansı məhdudiyət yoxdur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

87. Dövlət məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı hansı bənddə göstərilmişdir?

- A) Valideyn şurası
- B) Müdir və müdir müavini
- C) Yuxarı təşkilatın nümayəndəsi
- D) Nəzarət-təftiş komissiyası
- E) Pedaqoji şura

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

88. Aşağıdakılardan hansı məktəbəqədər təhsilin infrastrukturuna aid deyil?

- A) Təhlükəsiz təhsil şəraiti
- B) Pedaqoji kadrlarla təminat
- C) Normativ sənədlər
- D) Normativlərə cavab verən binalar
- E) Həyətyanı sahə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

89. 1. Qrup, yataq və oyun otaqları; 2. Musiqi və idman zalları; 3. İnternet xidmət; 4. Tibb otağı; 5. Yeməxana; 6. Alternativ enerji mənbələri. Məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasına daxil olanların düzgün qeyd edildiyi bəndi göstərin.

- A) 1, 2, 3, 4
- B) 3, 4, 5, 6
- C) 2, 4, 5, 6
- D) 1, 2, 4, 5
- E) 1, 3, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

90. Aşağıdakılardan hansı məktəbəqədər təhsilin tədris bazasına daxil deyil?

- A) Məşğələ cədvəli
- B) Metodik ədəbiyyat
- C) Masaüstü oyunlar
- D) Ekoloji cəhətdən təhlükəsiz oyuncaqlar
- E) Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün müvafiq şərait

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

91. Məktəbəqədər təhsillə bağlı aşağıdakı fikirlərdən hansı yalnızdır?

- A) Təlim prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək təməl biliklərin mənimsənilməsinə əks-təsir göstərir
- B) Təربiyəçilər uşaqların meyil və maraqlarını nəzərə alan səmərəli təlim strategiyalarını tətbiq etmək bacarığına sahib olmalıdırlar
- C) Məktəbəqədər təhsil müəssisəsində işlər gün rejiminə (səhər fəaliyyəti, uşaqların qidalanması, məşğələ saatları, gündüz gəzintisi, yuxu, axşam fəaliyyəti) uyğun düzgün qurulmalıdır
- D) Uşaqların yaş səviyyəsinə uyğun fiziki inkişaf, sağlamlıq, idrakın inkişaf və s. üzrə ümumi təlim nəticələrinə nail olunmaq qoyulan hədəflərdəndir
- E) Məşğələ prosesində fəal təlim üsullarından istifadə edilməsi təlimin keyfiyyətinə müsbət təsir edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

92. Aşağıdakılardan hansını orta qrup (3-4 yaş) üzrə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik sahəsinə aid təlimin nəticələrindən biri hesab etmək olar?

- A) Sadə fiziki hərəkətləri yerinə yetirilməsi
- B) Masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləməsi
- C) Müşahidə etdiyi əşyaları adlandırması

D) İlkin gigiyena qaydalarını mənimsədiyini nümayiş etdirilməsi

E) Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalaya bilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

93. Göstərilənlərdən hansı orta yaş qrupunda (3-4 yaş) idrakın inkişafı üzrə təlimin nəticələrinə aid edilə bilməz?

A) Özü, ailəsi və vətəni haqqında suallara cavab verir

B) Müşahidə etdiyi əşyaları adlandırır

C) Əşyalar və sadə süjetli şəkillər üzrə danışır

D) Əşyaları forma və ölçüsünə görə fərqləndirir

E) Həndəsi fiqurları adlandırır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

94. 1. Rəngləri adlandırır; 2. Hissləri başa düşür və adekvat cavab verir; 3. Sadə təsvirlər çəkir; 4. Təsvirlərində uyğun rənglərdən istifadə edir; 5. Musiqini anladığını ifa bacarığı ilə nümayiş etdirir. Orta yaş qrupunun (3-4 yaş) estetik və yaradıcı inkişafının nəticələrinə uyğun gələn bəndi göstərin.

A) 1, 3, 5

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 2, 3

E) 1, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

95. Orta yaş qrupunda (3-4 yaş) uşaqların sosial-emosional inkişafını göstərilənlərdən hansına əsasən qiymətləndirə bilərik?

- A) Əşyalar və sadə süjetli şəkillər üzrə danışmasıyla
- B) İlkin ünsiyyət bacarıqlarını nümayiş etdirməsiylə
- C) Sağlamlığına təhlükə yarada biləcək əşyaları əlamətlərinə görə fərqləndirməsinə əsasən
- D) Hissləri anlayaraq adekvat cavab verməsi əsasında
- E) Arzu, hiss və istəklərini ifadə etməsiylə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

96. Məktəbəqədər təhsil müəssisələrində yaş səviyyələrinə görə hansı qrup olmur?

- A) İbtidai qrup
- B) Körpələr qrupu
- C) Orta qrup
- D) Böyük qrup
- E) Məktəbəhazırlıq qrupu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

97. 1. Özü, ailəsi və vətəni haqqında məlumat verir; 2. Ətraf aləmdə baş verən hadisələri adlandırır; 3. Sadə ünsiyyət etiketlərinə əməl edir; 4. Əşyalarla 5 dairəsində riyazi əməliyyatlar yerinə yetirir; 5. Sadə kompozisiyalar qurur; 6. Məkan və zamana görə hərəkətlərinin ardıcılığını təyin edir. Hansı bənddə böyük yaş qrupu (4-5 yaş) üzrə idrakın inkişafı təliminin nəticələri düzgün göstərilmişdir?

- A) 1, 2, 3, 4
- B) 1, 2, 4, 6
- C) 1, 3, 5, 6
- D) 1, 2, 4, 5
- E) 1, 2, 3, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

98. Böyük qrupdakı (4-5 yaş) uşaqların estetik və yaradıcı inkişafını qiymətləndirməyə əsas verən bəndi göstərin.

- A) Həndəsi fiqurları fərqləndirə bilməsi
- B) Sadə ünsiyyət etiketlərinə əməl etməsi
- C) Təsvirlərində uyğun rənglərdən istifadə etməsi
- D) Əməkdaşlıq bacarıqları nümayiş etdirməsi
- E) Rəng çalarlarını fərqləndirə bilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

99. Aşağıdakılardan hansı məktəbəhazırlıq qrupu (5-6 yaş) üzrə fiziki inkişaf, sağlamlıq və təhlükəsizliklə bağlı təlimlərin nəticələrini qiymətləndirməyə əsas verən göstəricilərdən deyil?

- A) Gigiyena qaydalarını özünə nəzarət əsasında nümayiş etdirir
- B) Masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir
- C) Digərlərinin arzu və istəklərini dəyərləndirir
- D) Fiziki inkişafı ilə bağlı müəyyən olunmuş müxtəlif hərəkətləri yerinə yetirir
- E) Həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

100. Məktəbəhazırlıq qrupunda (5-6 yaş) idrakın inkişafı üzrə təlimlərin nəticələrindən olmayan bəndi göstərin.

- A) Ölçü anlayışını başa düşdüyünü nümayiş etdirir
- B) Ətraf aləmdə baş verən hadisələrə münasibət bildirir
- C) Hərfləri tanıyır, hərf və səsləri fərqləndirir

D) Hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurur

E) Hadisələri məkan və zamana görə müqayisə edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

101. Məktəbəhazırlıq qrupunda (5-6 yaş) uşaqların estetik və yaradıcı inkişaf üzrə təlimlərin müvəffəqiyyətlə mənimsənilmədiyini hansı bənddəki nəticədən anlama bilərik?

A) Ünsiyyətini sosial normalara əsasən tənzimləyir

B) Musiqini xarakterinə görə fərqləndirir

C) Verilmiş süjet əsasında təsvirlər çəkir

D) İfaçılıq bacarıqları nümayiş etdirir

E) Əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

102. Aşağıdakılardan hansı körpələr qrupu (1-3 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələrindən deyildir?

A) Sadə fiziki hərəkətləri yerinə yetirir

B) Həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) adlandırır

C) Sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir (az, çox, böyük, kiçik, uzun, qısa)

D) Rəngləri (qırmızı, sarı, yaşıl) adlandırır

E) İkinci ünsiyyət bacarıqları nümayiş etdirir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

103. Məktəbəqədər təhsilin təşkili zamanı aşağıdakılardan hansının yerinə yetirilməsi tələb edilmir?

- A) İnkişaf sahələrinə uyğun təlim məşğələlərin keçirilməsi
- B) Müxtəlif fəaliyyət növlərindən istifadə edilməsi
- C) Təlimlərin və uşaqların inkişafının nəticəsi ilə bağlı valideynlərə məlumatın verilməsi
- D) Uşaqların bərabər inkişafının təmin edilməsi
- E) Sağlamlıq imkanları məhdud olan uşaqlarla müvafiq korreksiya işinin təşkili

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı, Azərbaycan Respublikası Nazirlər Kabineti, 08.08.2019, Qərar № 351

104. Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji şuranı izah edən bəndi göstərin.

- A) Uşaq bağçalarının tabe olduğu yuxarı təşkilatdır
- B) Aidiyyəti sahədə idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- C) Məktəbəqədər təhsil müəssisəsi çalışanlarının sosial dayanıqlılıqlarının gücləndirilməsi məqsədilə qurulmuş ictimai birlikdir
- D) Xüsusi təyinatlı məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarət üçün yerli təhsil şöbələrində təşkil olunmuş, ictimai əsaslarla fəaliyyət göstərən komissiyadır
- E) Dövlət məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasının şəffaflığını təmin etmək məqsədi ilə daim fəaliyyətdə olan ali idarəetmə orqanıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

105. Pedaqoji şura ilə bağlı qeyd olunan fikirlərdən hansı doğru deyildir?

- A) Pedaqoji şuranın büdcəsi valideynlərin müvafiq ödənişləri əsasında formalaşır
- B) Uşaqlarla təşkil edilən təlim-tərbiyə işləri üzrə mühüm məsələlər şuranın iclaslarında müzakirə edilir
- C) Dövlət uşaq bağçalarında ali idarəetmə orqanıdır
- D) Şurada tərbiyəçilərlə aparılan metodiki məsələlərə baxılır
- E) İctimai əsaslarla fəaliyyət göstərir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

106. Pedaqoji şuranın yaradılması üçün minimal tələb nədən ibarətdir?

- A) Minimum 150 uşaq təhsil alan məktəbəqədər təhsil müəssisələrində təşkil edilər bilər
- B) Ancaq xüsusi təyinatlı məktəbəqədər təhsil müəssisələrində olmalıdır
- C) Məktəbəqədər təhsil müəssisəsinin təsis edilmiş olması kifayətdir
- D) 3 nəfərdən artıq pedaqoji işçisi olan bütün məktəbəqədər təhsil müəssisələrində yaradılır
- E) Pedaqoji şuranın yaradılması üçün ən az 5 qrup fəaliyyət göstərməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

107. Kimlər pedaqoji şuranın tərkibinə daxil olurlar?

- A) Məktəbəqədər təhsil müəssisəsinin müdiri
- B) Tərbiyəçilər
- C) Valideynlər
- D) Loqoped
- E) Musiqi rəhbəri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

108. Aşağıdakılardan hansı pedaqoji şuranın əsas fəaliyyət istiqamətlərindəndir?

- A) Uşaqlarla gündəlik fəaliyyətləri yerinə yetirmək
- B) Təhsil fəaliyyətinin planlaşdırılması
- C) Uşaqların sağlamlıqlarının qorunması
- D) İşə qəbul prosesinin təşkili
- E) Müəssisənin maliyyə hesablarının hazırlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

109. Pedaqoji şuranın fəaliyyətini təşkil etmək kimin vəzifəsidir?

- A) Pedaqoji şuranın üzvlərinin
- B) Pedaqoji şura sədrinin
- C) Məktəbəqədər təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın
- D) Yerli təhsil şöbəsinin metodistinin
- E) Valideyn komitəsinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

110. Pedaqoji şuranın sədri nə zaman seçilir?

- A) Müəssisənin təsis iclasında
- B) Növbəti tədris ilinin əvvəlində
- C) Nəzarət-təftiş komissiyasının yoxlamasından əvvəl
- D) Müəssisənin kollektivinin tələbi ilə
- E) Pedaqoji şuranın ilk iclasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

111. Pedaqoji şuranın sədri kim tərəfindən seçilir?

- A) Pedaqoji şuranın üzvləri
- B) Valideynlər
- C) Təhsilalanlar
- D) Yuxarı təşkilatın müvafiq əmri ilə təyin edilir
- E) Seçki keçirilmir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

112. Pedaqoji şura iclaslarına kimləri dəvət etmək hüququna sahibdir?

- A) Tabeçiliyində fəaliyyət göstərmiş idarənin rəhbərini
- B) Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərini
- C) Valideynləri
- D) Uşaqları
- E) Müəssisənin texniki işçilərini

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

113. Aşağıdakılardan hansı pedaqoji şuranın vəzifələrindən biri hesab edilməyə bilər?

- A) Təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək
- B) Təlim-tərbiyə işində yeniliklərdən və qabaqcıl iş təcrübələrindən istifadə etmək
- C) Tərbiyəçilərin pedaqoji iş qabiliyyətini yüksəltmək
- D) Tərbiyəçilərin yaradıcılıqlarını inkişaf etdirmək
- E) Müəssisənin fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

114. Pedaqoji şurada hansı məsələlərə baxılır?

- A) Təlim-tərbiyə prosesi ilə bağlı məsələlər
- B) İllik fəaliyyət planı
- C) Təlim-tərbiyə prosesində yeni interaktiv təlim metodlarından istifadə
- D) Maliyyə hesabatları
- E) Qəbul edilmiş qərarların Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğunluğu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pədaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

115. Pədaqoji şuranın sədri şuranın üzvlərini növbəti iclasın keçirilməsi barədə nə zaman məlumatlandırmalıdır?

- A) 15 gün əvvəl
- B) İclasın keçiriləcəyi gün
- C) 1 gün əvvəl
- D) İclasın tarixini üzvlər müəyyənləşdirir
- E) İclasların tarixi illik iş planında qeyd olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pədaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

116. Pədaqoji şuranın qərarlarının icrasına nəzarəti həyata keçirmək kimin vəzifə öhdəliklərinə aiddir?

- A) Valideyn şurasının
- B) Pədaqoji şura sədrinin
- C) Təhsilalanların
- D) Pədaqoji şura üzvlərinin
- E) Yerli təhsil şöbəsinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pədaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

117. Pədaqoji şuraya daxil olan sənədlərin qeydiyyatının aparılmasına nəzarəti kim yerinə yetirməlidir?

- A) Pədaqoji şuranın sədri
- B) Şuranın katibi
- C) Pədaqoji şuranın üzvləri

D) Nəzarət-təftiş komissiyası

E) Pedaqoji şuraya hər hansı ərizə, məktub və ya digər materiallar daxil olmur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

118. Pedaqoji şura işini nəyin əsasında qurur?

A) Yuxarı təşkilatın göstərişləri

B) Valideynlərin istəkləri

C) Pedaqoji şura sədrinin təcrübəsi

D) Pedaqoji şurada təsdiq edilmiş illik fəaliyyət planı

E) Yerli təhsil şöbəsinin məktubları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

119. Pedaqoji şuranın iclasları il ərzində ən az neçə dəfə keçirilməlidir?

A) 2 dəfə

B) Hər rübdə 1 dəfə

C) 2 ayda 1 dəfə

D) Hər ay

E) Şura sədrinin tələbinə əsasən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

120. Pedaqoji şuranın növbədənənar iclasları nə zaman keçirilə bilər?

A) Valideynlərin tələbi ilə

B) Təhsilalanların təşəbbüsü əsasında

C) Əhəmiyyətli tədbirlərin keçirilməsi ərəfəsində

D) Pedaqoji şura üzvlərinin təşəbbüslərinə əsasən

E) Pedaqoji şuranın növbədənənar iclasları keçirilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

121. Hansı məktəbəqədər təhsil müəssisəsində pedaqoji şuranın iclasları rübdə 1 dəfə keçirilməlidir?

A) İdarə və müəssisələrin tərkibində fəaliyyət göstərən uşaq bağçalarında

B) 6-12 qruplu məktəbəqədər təhsil müəssisəsində

C) Xüsusi təyinatlı məktəbəqədər təhsil müəssisəsində

D) Təhsilalan sayı 200-dən çox olan məktəbəqədər təhsil müəssisəsində

E) 3-5 qruplu məktəbəqədər təhsil müəssisəsində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

122. Pedaqoji şuranın qərarları ilə bağlı hansı fikir doğrudur?

A) İcrası məcburidir

B) Ancaq pedaqoji şuranın üzvlərinə aid olur

C) Tövsiyyə xarakterlidir

D) Yerli təhsil şöbəsitərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir

E) İcrası könüllülük prinsipinə əsaslanır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

123. Pedaqoji şuranın protokolları kimlər tərəfindən imzalanır?

A) Yalnız şuranın katibi

B) Valideyn komitəsinin sədri

- C) Şuranın sədri və katibi
- D) Şuranın bütün üzvləri
- E) Nəzarət orqanının rəhbəri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə, Azərbaycan Respublikası Nazirlər Kabineti, 09.08.2012, Qərar № 178

124. Aşağıdakılardan hansı korrupsiya əməliyyatı hesab edilmir?

- A) Birbaşa və ya dolayısı ilə rüşvətin verilməsi, istənilməsi və alınması
- B) Kommersiya bəxşişi
- C) Rüşvətin verilməsi və/və ya alınmasında vasitəçilik
- D) "Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər" in aparılması
- E) Maraqların toqquşması

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCARSS – 001.2012 - SOCAR-ın korrupsiya ilə mübarizə üzrə siyasəti, SOCAR prezidenti, 10.08.2012, Əmr № 108

125. Dənizdə yerləşən müəssisələrin işçilərindən aşağıdakılardan hansı mütləq tələb edilir?

- A) Müvafiq sahə üzrə staj
- B) Əvvəllər dəniz obyektində çalışmasına dair sənəd
- C) Müvafiq sahə üzrə ali ixtisas dərəcəsi
- D) Üzmə bacarığı haqqında sənəd
- E) Qayıq idarə etmək bacarığı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

126. Yanğın təhlükəsizliyi baxımından yeni il şənliklərinin harada keçirilməsinə icazə verilir?

- A) İki köçürmə çıxışı olan binalarda
- B) Pəncərələrində barmaqçıqlar olan otaqlarda

- C) İkinci mərtəbədən yuxarıda yerləşən zallarda
- D) Yanar mərtəbəara örtüyü olmayan binalarda
- E) Layihə normalarına cavab verməyən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları, AR DİN BDYTI, Əmr № 85, 25.05.2001

127. Yeni il şənlikləri hansı hallarda yalnız sutkanın işıqlı vaxtında keçirilməlidir?

- A) Hava temperaturu mənfi olduqda
- B) Elektrik işıqlandırma sistemi olmadıqda
- C) İctimai nəqliyyatın olmadığı zamanlarda
- D) Şənliklər yeni il gecəsi təşkil edildikdə
- E) Uşaqların hamısının iştirakı mümkün olmadıqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları, AR DİN BDYTI, Əmr № 85, 25.05.2001

128. Şənliklərin keçirilməsi zamanı aşağıdakılardan hansı qadağandır?

- A) Şənliklərin qapalı məkanda keçirilməsi
- B) Məktəbəqədər təhsil müəssisələrində kütləvi tədbirlərin keçirilməsi
- C) Müxtəlif yaş qruplarından olan uşaqların birlikdə tədbirdə iştirakı
- D) Uşaqlara asan yanan materiallardan tikilmiş kostyumlar geyindirmək
- E) Heçbir qadağa nəzərdə tutulmur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları, AR DİN BDYTI, Əmr № 85, 25.05.2001

129. Uşaqların iştirakı ilə bayram və digər tədbirlərinin keçirilməsi zamanı yanğın təhlükəsizliyi baxımından göstərilənlərdən hansı fikir doğru deyil?

- A) Yanğın təhlükəli effekt verən yanğına səbəb olan amillərdən istifadə etmək qadağandır

- B) Adamlar otaqlarda olan vaxtı qapılar daxildən kilidlə bağlanılmalıdır
- C) Çil-çıraqlarda nasazlıq aşkar olunduqda onu elektrik şəbəkəsindən tez bir zamanda ayırmaq lazımdır
- D) Otaqlara normadan artıq nəzərdə tutulmuş adamların toplaşmasına yol verilmir
- E) Çil-çıraqların bəzədilməsi, müvafiq qaydaların tələblərinə əsasən yerinə yetirilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları, AR DİN BDYTI, Əmr № 85, 25.05.2001

130. Kütləvi tədbirlərin keçirildiyi binalarda elektrik enerjisinin kəsilməsi hallarına qarşı hansı tədbirlər görülməlidir?

- A) Otaqlar şam və qaz lampaları ilə təmin edilməlidir
- B) Uşaqlara qaranlığın qorxulu olmadığı izah edilməlidir
- C) Xidməti heyət elektrik işıqlandırıcıları ilə təmin edilməlidirlər
- D) Elektrik enerjisi bərpa olunanaqədək uşaqları sakitləşdirmək üçün insanlar təyin edilməlidir
- E) Tədbirlərin günün qaranlıq saatlarında keçirilməsinə icazə verilmir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları, AR DİN BDYTI, Əmr № 85, 25.05.2001

131. Elektrik qurğularının istismarı zamanı aşağıdakılardan hansı qadağan olunur?

- A) Elektrik çaydanlarından istifadə etmək
- B) İşin sonunda nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazlarını dövrüyyədən açmaq
- C) Dayağı yanmayan materiallardan olan elektrik cihazlarından istifadə etmək
- D) Növbətçi və qəza işıqlandırmalarını yanılı saxlamaq
- E) Nasaz elektrik qurğularından istifadə etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları, AR DİN BDYTI, Əmr № 85, 25.05.2001

132. Dəniz obyektində olarkən aşağıdakılardan hansı qadağan edilmir?

- A) Dənizdə çimmək
- B) Estakadada piyada hərəkət etmək
- C) Balıq tutmaq
- D) Quş ovlamaq
- E) Spirtli içkilər qəbul etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

133. Xidməti heyətin və lazım gəldikdə digər şəxslərin mətbəxdə olmasına hansı şəkildə icazə verilir?

- A) Yalnız xüsusi geyimdə
- B) Yalnız aşpazların mətbəxə girişinə icazə verilir
- C) Yalnız xüsusi icazə olduqda
- D) Aşpazın girişinə etiraz etmədiyi hər kəsə
- E) Xidməti heyətdən başqa şəxslərin mətbəxə girişi qadağandır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

134. Dənizdə yerləşən obyektlərdə çalışan işçilərə əlavə olaraq aşağıdakılardan hansının öyrədilməsitələb olunmur?

- A) Dənizdə batan adama xilasetmə üsulları
- B) Kollektiv və fərdi xilasetmə vasitələrindən istifadə qaydaları
- C) Üzmək
- D) Həyəcan siqnalları üzrə davranış
- E) İlk tibbi yardım

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

135. Səbəbindən asılı olmayaraq 60 gündən artıq dəniz obyektində işləməmiş (fasilə vermiş) işçilər, işə çıxarkən hansı formada təlimatlandırılmalıdırlar?

- A) Giriş təlimatı ilə təlimatlandırılmalıdır
- B) İlkin təlimat keçirilməlidir
- C) Növbədən kənar təlimatla
- D) Tam həcmdə təlimatlandırılmalıdır
- E) Birdəfəlik təlimatla

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, SOCAR, Bakı, 2007

136. Aşağıdakılardan hansı iş yerində təlimatın növlərindən biri deyil?

- A) Giriş təlimatı
- B) İlkin təlimat
- C) Vaxtaşarı (təkrar) təlimat
- D) Növbədən kənar (plandan kənar) təlimat
- E) Birdəfəlik (cari) təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, SOCAR, Bakı, 2007

137. Vertolyotla daşınma zamanı sərnəşinlərin nəyi bilməsinə etiyac duyulmur?

- A) Qəza çıxışlarının yerini
- B) Vertolyotda olan xilasetmə vasitələrini
- C) Qəza çıxışlarından istifadə qaydalarını
- D) Havanın temperaturunu
- E) Xilasetmə vasitələrindən istifadə qaydalarını

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, SOCAR, Bakı, 2007

138. Heyətin gəmilərlə daşınması ilə bağlı qeyd olunan fikirlərdən hansı yanlıştır?

- A) İşçiləri dənzi obyektinə daşıyan gəmiyə yalnız icazə verilən sayda adamlar qəbul edilməlidir
- B) Sərnişin daşıyan gəmilərin anbarlarında və göyertəsində neft məhsullarının daşınması qadağandır
- C) Adamların minib-düşməsi gəmi kapitanının göstərişi (komandası) ilə həyata keçirilməlidir
- D) Minib-düşmə zamanı gəminin bortu üstündən atılmaq qadağandır
- E) Minmə-düşmə əməliyyatları zamanı bir-birinə maneçilik törətmədiyi təqdirdə yüklərin yüklənilib-boşaldılmasına icazə verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, SOCAR, Bakı, 2007

139. Hansı yanar maddələrin söndürülməsində sudan istifadə edilə bilər?

- A) Neft məhsullarının yanğınlarında
- B) Yanar metalların yanğınlarında
- C) Bərk maddə və materialların (ağac, kağız, parça, plastik və s.) yanğınlarında
- D) Gərginlik altında olan elektrik qurğularının yanğınlarında
- E) Spirt yanğınlarında

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Əmirxan. "İlkin Yangınsöndürmə Vasitələri" (Şəkillərlə təlimat). Bakı, 2014

140. Yangın baş verdikdə odsöndürəndən istifadə edə bilmək üçün öncə aşağıdakılardan hansını yerinə yetirmək lazımdır?

- A) Odsöndürənin plomblu sancağını çəkmək
- B) Odsöndürəni alova yönəltmək
- C) Odsöndürəni sıxmaq

D) Alovu söndürmək

E) Alovun söndüyünü yoxlamaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Əmirxan. "İlkin Yanğınsöndürmə Vasitələri" (Şəkillərlə təlimat). Bakı, 2014

141. SOCAR-da ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərə əmək kitabçaları kim tərəfindən təmin edilir?

A) Məşğulluq idarəsi tərəfindən

B) İşəgötürən tərəfindən pulsuz təmin edilir

C) Yerli icra hakimiyyəti orqanı tərəfindən

D) İşçinin müraciəti əsasında dövlət rüsumunu ödəməklə Dövlət Əmək Müfəttişliyi tərəfindən

E) İşçi özü təmin etməlidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCAR və ANQSIHİRK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif), 23.03.2020, Əmr-Qərar SOCAR201000030300030020A00003

142. İşçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini istədikdə işəgötürəni hansı müddətdə və formada xəbərdar etməlidir?

A) Ən az 3 gün əvvəlcədən, şifahi bildirişlə

B) 2 ay qabaqcadan, yazılı formada

C) 1 həftə əvvəl, elektron məktub vasitəsilə

D) İşçi əmək müqaviləsinə xitam verməyə qərar verdiyi an məlumat vermədən iş yerini tərk edə bilər

E) 1 ay qabaqcadan, yazılı formada

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

143. İşəgötürənlə işçi arasında bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini özündə əks etdirən yazılı müqavilə necə adlanır?

A) Xidmətlərin ödənilməsi müqaviləsi

- B) İstehsalın bərpası kontraktı
- C) Xidmət müqaviləsi
- D) Əmək kontraktı
- E) Xidmətlərin yoxlanılması müqaviləsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

144. Aşağıdakılardan hansı işçinin əmək müqaviləsi üzrə əsas hüquqlarından biri deyildir?

- A) Sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçmək
- B) Əmək müqaviləsini ləğv etmək üçün işəgötürənə müraciət etmək
- C) İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımamaq
- D) İş vaxtında qazanc əldə etmək məqsədi ilə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq
- E) Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

145. Əmək münasibətləri sahəsində aşağıdakılardan hansı işəgötürənin hüquqlarından deyildir?

- A) İstehsalat zərurəti ilə əlaqədar işçilərin müvafiq rəsmiləşdirmə olmadan həftələrarası istirahət günlərində işə çıxmalarını tələm etmək
- B) İşçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək
- C) Əməyinin nəticələrinə uyğun olaraq işçini müvafiq vəzifələrə irəli çəkmək
- D) İşçilərdən vurduğu maddi ziyanın ödənilməsini tələb etmək
- E) İşçilər müəssisədaxili intizam qaydalarını pozduqda onları intizam məsuliyyətinə cəlb etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

146. Əmək münasibətlərində hansı amilə görə imtiyaz və güzəştlər müəyyən edilə bilər?

- A) İşçinin həmkarlar ittifaqlarına mənsubiyyətinə görə
- B) İşçinin işgüzar keyfiyyətlərinə görə
- C) İşçinin ictimai-sosial mənsəyinə görə
- D) İşçinin siyasi baxışlarına görə
- E) İşçinin görə ailə vəziyyətinə görə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

147. Əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi hansı kateqoriyadan olan işçilər üçün ayrı-seçkilik hesab edilir?

- A) Qadınlara
- B) Əlilliyi olan şəxslərə
- C) Yaşı 18-dən az olan şəxslərə
- D) Sosial müdafiəyə ehtiyacı olan şəxslərə
- E) İşgötürənin təmsilçisi vəzifələrini daşıyan şıxslərə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

148. Aşağıdakılardan hansı əmək müqaviləsində göstərməli olan məlumatlardan biri deyil?

- A) İşçinin soyadı, adı, atasının adı
- B) Əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün
- C) İşçinin siyasi mənsubiyyəti
- D) İşçinin əmək funksiyası
- E) Tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

149. Müddətli əmək müqaviləsi hansı müddətə bağlanılır?

- A) Ən az 3 aylıq
- B) 6 aylıq
- C) 1 illik
- D) 3 illik
- E) Tərəflərin razılaşdığı müddətə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

150. Müddətli əmək müqaviləsi hansı şərtlərdə müddətsiz hesab edilir?

- A) Fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə
- B) Ən az 2 dəfə ardıcıl əmək müqaviləsi bağlanarsa
- C) Tərəflərin qarşılıqlı razılığı əsasında
- D) Sınaq müddətini müvəffəqiyyətlə başa vurduqda
- E) Heç bir halda müddətsiz hesab edilə bilməz

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

151. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

152. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

153. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

154. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

155. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

156. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

157. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

158. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

159. Qadınlar üçün əllə daşınan yüklərin yüklənilib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

160. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrədən artıq olduqda
- B) 40 metrədən artıq olduqda
- C) 60 metrədən artıq olduqda
- D) 100 metrədən artıq olduqda
- E) 120 metrədən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

161. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

162. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

163. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular

D) Hermetikləşdirici qurğu

E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

164. Yer səthindən 2 metrden yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

A) Rezin əlcəkdən

B) Xüsusi çəkmələrdən

C) Qulaqcıqdan

D) Eynəkdən

E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

165. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

A) Şlanqlı əleyhqazlardan

B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan

C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən

D) Resperatorlar, əleyhqazlar və eynəkdən

E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

166. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

A) Sadəcə həkimi gözləmək

B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq

- C) Şina qoyub tərpnəmz vəziyyətdə saxlamaq, tıbb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaqbıntlə sarımaq
- E) Deformasiya uğramış nahıyyəni düzləndirib bıntlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

167. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində aldığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

168. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasətmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

169. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla

C) Köpüklə

D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

170. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

A) Bölməni hermetikləşdirmək

B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq

C) Bölməni su ilə doldurmaq

D) Koşma ilə üstünü bağlamaq

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

171. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək

B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq

C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək

D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək

E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

172. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

173. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

174. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

175. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

176. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

177. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

178. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

179. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

180. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

181. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

182. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

- A) Slaydoskopdan, telefondan, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

183. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

184. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yangınsöndürmə vəsaitləri
- C) Təlimatın keçirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yangın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yangın təhlükəsizliyi qaydaları. Bakı, 2001

185. Yangın baş verən zaman ilkin yangınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yangın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yangın təhlükəsizliyi qaydaları. Bakı, 2001

186. Yangın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yangından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yangın təhlükəsizliyi qaydaları. Bakı, 2001

187. Fərđi muhafizə vasitələri hansılardır?

A) Tənəffüs orqanları muhafizə vasitələri, dəri səthi muhafizə vasitələri və tibbi muhafizə vasitələri

B) Görmək və eşitmək üçün muhafizə vasitələri

C) Danışmaq üçün muhafizə vasitələri, dəri səthi muhafizə vasitələri

D) Anlatmaq üçün muhafizə vasitələri, ayaq üçün muhafizə vasitələri

E) İtdən və ilandan qorunmaq üçün muhafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999